

Oruc MUSTAFAYEV

Bu günlərdə Amerika Birləşmiş Ştatlarından (ABŞ) aldığımız xoş xəbər təhsil ictimaiyyətinin əsl sevincinə səbəb oldu. Azərbaycan təhsil sisteminin daha bir yetirməsi ABŞ-də növbəti uğura imza atmaqla gənclərimizin istədiyi, qabiliyyəti ilə zirvələr feth edə bilmək gücündə olduğunu bir dəha dünyaya göstərdi. Bu uğurun sahibi isə dünyanın nüfuzlu ali məktəblərindən olan Texas A&M Universitetində doktoranturadə təhsili alan Samir Hüseynovdur. Xəbər verildiyi kimi, o, ABŞ-in Milli Elm Fondu tərəfindən tədqiqat mükafatına layiq görünlüb. 42,6 min dollar həcmində olan mükafat Samir Hüseynova qurdugu nəzəri-iqtisadi davranış modelini universitetin İnsan Davranışları Laboratoriyasında sınadın keçirməyə və yeni elmi nailiyyyətlər elde etməyə imkan verəcək. Qeyd edək ki, S.Hüseynov son 5 ildə bu mükafata layiq görünlən 10-cu, Texas ştatından isə ilk doktorantdır. Bizim üçün isə çox qürurverici və sevindirici möqam odur ki, o, azərbaycanlı tələbədir. "Azərbaycan müəllimi" qəzetiñə verdiyi müsahibəsində Samir Hüseynov ona təhsil aldığı ali məktəbdə şöhrət gətirmiş elmi tədqiqatları, eləcə də yaşadıgi sevinc hissindən doğan təəssüratları barədə danışdı.



Samir Hüseynov 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. İlkəldə təhsilini Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Orta təhsilini əvvəlcə Bakıdakı 242 nömrəli tam orta məktəbdə, daha sonra isə Fizika, riyaziyyat və informatika təmayüllü liseyde alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Prezident təqədümüne layiq görünlüb. İqtisad universitetində xüsusi istedadlar qrupunda təhsilini davam etdirib. 2008-2010-cu illərdə Macaristandakı Mərkəzi Avropa Universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb. 2010-2012-ci illər arasında İqtisadi İslahatlar üzrə Elmi-Tədqiqat İnstututunda və bir sıra digər tədqiqat qurumlarında çalışıb. Bu müddət ərzində Azərbaycan Dövlət İqtisad və Qafqaz universitetlərində dərs deyib. 2012-ci ildən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı çərçivəsində ABŞ-in Texas A&M Universitetində təhsilini davam etdirir. Ailəlidir, iki övladı var.

- Amerika Milli Elm Fonduñun xəbəri bizi çox sevindirdi. Proqramınızın mahiyyətini açıqlayardınız...

- ABŞ-in Milli Elm Fondu (MEF) Amerika Kongresi tərəfindən 1950-ci ildə yaradılmış müstəqil federal qurumdur. Fondu əsas məqsədi elmi inkişaf etdirmək, əhalinin sağlamlığını, rifahını yaxşılaşdırmaq və bu yolla milli təhlükəsizliyi təmin etmekdir. Yəni, MEF-in yaranış fəsəfəsinə görə ölkənin inkişafının və təhlükəsizliyinin qaranti elmi inkişaf etdirməkdən və elm adamlarına onların tədqiqatları üçün lazımi maddi imkanlar yaratmaqdən keçir. Fondu 2016-cı il büdcəsi 7,5 milyard dollar olmuşdur və vəsaitlər əsasən dəqiq, kompüter və sosial elmlərə yönəldilmişdir. MEF-in 10-dan artıq müxtəlif elm sahələrini dəstəkləyən proqramları var və mənim qalib olduğum proqram "Qərarvermə, Risk və İdarəetmə Elmləri" adlanır. Bu proqram əsasən fərdi, qrup, təşkilat və cəmiyyət qərarlarının effektivliyini artırır, bu istiqamətdəki elmi modelləri inkişaf etdirərək qərarvermədəki mövcud bilişləri dərinləşdirir və sonda siyaset qərarlarını daha da səmərəli edən elmi işlərə tədqiqat mükafatı verir. Mükafatlar ancaq araşdırımların aparılmasına sərf oluna bilər, çünki Fondu prinsiplərinə görə vergiödəyicilərinin vəsaitləri elmi inkişaf etdirib elə sonda vergiödəyicilərinə artan rifah şəklində geri qaytılmalıdır.

Konkret olaraq öz elmi işime gəldikdə isə bunu deye bilərəm ki, mənim əsas məqsədim 2008-ci ilən qüvvədə olan "Kalori İşarələmə" qanunun effektiv olmamasının səbəblərini izah etmək və bu istiqamətdəki elmi bilişlərin artırılması üçün nəzəri model qurmaq idi. Belə ki, həmin qanun restoranlarda və digər iaşa obyektlərində satılan qida maddələrinin kalori tutumunun açıq şəkildə göstərilməsini mecburi edirdi. Burada haşıyə çıxıb qeyd etmek yerine düşər ki, hələ 20-ci əsrin əvvəllərindən istiqamətlərdə belə bir fikir hakim idi ki, iqtisadi agentlər tam rasionaldır və agentlərin optimal qərar verməsini təmin etmək üçün sadəcə onlara gərekli informasiyanı təqdim etmək lazımdır. Ancaq xüsusilə 1960-ci illərdən başlayaraq Nobel mükafatçısı George Stigler və başqaları iqtisadi agentlərin iqtisadi məhsullarla bağlı məlumatlara bilişkəndən və ya bilməyərkəndən laqeyd yanaşdığını ortaya qoydular. Bu işdə iqtisadçıları, xüsusilə istehlakçı psixologiyasını öyrənən alımların köməyi oldu. Çığır Universitetinin iqtisadi davranış elmləri üzrə dünyaca məşhur alımı Richard Thalerin də qeyd etdiyi kimi, iqtisadçılar insanların bağlı çox zaman "asan" forziyalərlərə yönəlirlər və bu sonda onların qurdüğü iqtisadi modellərin insan davranışlarındakı sistematiq analojiyaları izah edə bilməməsinə görətib çıxarı. Mənim ortaya qoyduğum yanaşma da qurulan informasiyanın hansı səbəblərdən istehlakçılar tərəfindən diqqətə alınmamasını izah edir.

"Samir, bil ki, bu, böyük bir şərəfdir"

- Layihə üzərində işləyərək kimlərin sizə dəstəyi oldu? Bizə sizin amerikalı müəllimlərinizin də layihə barədə fikirlərini eşitmək maraqlı olardı...

- Layihə üzərində 2015-ci ilin payızından işləməyə başladım, eksperimental və davranış iqtisadiyyat üzrə dəyərli elmi araşdırımları olan bir neçə professorla mütəmadi əlaqə saxlayaraq ideyalarımın "itiləşməsi" çalışdım. Ancaq yekun işdə əsasən diplom rəhbərəm Marko Palmanın böyük rolü oldu. Onun da dəstəyi ilə keçən ilin avqust ayında layi-

Son 5 ildə Texas ştatından ilkə imza atan azərbaycanlı doktorant

ABŞ-in Milli Elm Fonduñun mükafatına layiq görülmüş Samir Hüseynov uzunmüddətli planlar qurmur

"Bu layihə faydalı nəticələr ortaya qoyacaq"

- Siz bu program haqqında çoxdan fikirləşirdiniz? Bu layihə, Amerika və eləcə də ölkəmiz üçün nə dərəcədə aktualdır?

- Bəli, bu proqram haqqında çoxdan fikirləşirdim və lazım olan elmi yanaşmanı inkişaf etdirmek üçün təqribən 1 il vaxt sərf etmeli oldum. Çünkü mənim nəzəri modelim təkcə iqtisadi bilişlərə əsaslanır və bu modeli püxtələşdirmek üçün istehlakçı psixiologiyası, davranış və koqnitiv elmlərə ortaya qoyulan yeni araşdırımları da öyrənilən onlardan netice çıxmamaq lazımdır. Qalibi olduğum proqram bu şəpgidəki elmi işlərə dərəcədən çox önem verir, çünki artıq elm adamları anlayır ki, sadəcə öz sahələrinə bağlı qallaraq comiyyət və insanla, eləcə də onun seçimləri ilə bağlı müfəssələr elmi nəticələrə dərəcədə etmək çox çətindir. Ona görə də müxtəlif elmi istiqamətlərdən olan alımların birgə işləri son zamanlar elm aləmində dərəcədən çox dəstək qazanır.

Layihə Amerika və eləcə də Azərbaycan üçün olduqca aktualdır. Məsələn, Dünya Səhiyyə Təşkilatının 2013-cü il hesabatında göstərilir ki, Azərbaycanda 20 yaşıdan yuxarı əhali arasında artıq çəkilişlər təqribən 5%-dir. Amerikada isə artıq bu məsələyə epidemiyə kimə baxırlar, çünki burada yetkin əhəlinin 36,5% -i köklükdən əziyyət çəkir. Düzdür, köklük və ya artıq çəkilişin bir çox sahələri var, məsələn, idman fəaliyyətinin azlığı və aktiv olmayan həyat tərzi və s. Amma bunular yanaşı, qida seçimlərinin də bu problemdə böyük rolü var. Mənim layihəm dərəcədən çox bu problemə iqtisadi seçimlərin optimallaşdırılması nöqtəyi nəzərdən yanaşır və ümid edirəm ki, bu layihə hər iki cəmiyyət üçün sonda faydalı nəticələr ortaya qoyaçaq.



həni tamamlayaraq Milli Elm Fonduñuna göndərdim. Tədqiqat mükafatını almaq xəberini eşidəndə birləşdə çalışıb. Tədqiqatın bütün professororlar çox sevindilər. Onsuz da layihənin ərəsəyə gəlmə prosesində ortaya qoyduğumuz işin keyfiyyətinə çoxları əmin olmuşdu. Dəyərli professororum və gənc alim Aleksandr Broun mükafat qazanğılı biləndə mənənə "Samir, bil ki, bu, böyük bir şərəfdir" deyə email göndərdi...

"Yeni yanaşma klassik iqtisadçıların baxışları ilə uyğun gəlmir"

- Layihədə iqtisadi əsaslandırma və hardasa insanın psixo-neyro reaksiyaları arasında bir əlaqə görür. Yeni layihədə iqtisadi və tibbi elmlərin integrasiyasından damışmaq olar mı? Siz buna necə nail oldunuz?

- Olduqca yerində və maraqlı bir sualıdır. İqtisadi davranışlar və iqtisadi seçimləri neyro-psixi əsaslarının öyrənilməsi son zamanlar elm aləmində böyük vüsət almışdır. Əvvəlcə onu qeyd edim ki, bu yeni yanaşma klassik iqtisadçıların bir sira baxışları ilə uyğun gəlmir və hətta bəzi iqtisadçılar hələ də müxtəlif şəpgilərdən buna qarşı çıxırlar. Məsələn, ehtiras altında iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia olunur ki, neyro-psixi göstəricilərin iqtisadi qərarların verilmə mexanizmizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Princeton Universitetinin məşhur nəzəri iqtisadçıları Faruk Güneyro-psixi göstəricilərin iqtisadi modellərə getirilməsinə ehtiyatla yanaşır. Onun məşhur "Ağlısız iqtisadiyyat" əsərində iddia